

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

---



*Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist  
Firidun bəy Köçərlinin anadan olmasının  
150 illik yubileyinə həsr olunmuş*

**RESPUBLİKA ELMİ KONFRANSININ  
MATERIALLARI  
( 25-26 noyabr 2013-cü il )**

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

Bakı – 2013

Məhəmməd MƏMMƏDOV\*

## F.KÖÇƏRLİ – XALQ ƏDƏBİYYATI JANRLARININ ARAŞDIRICISI KİMİ

Xalqını, vətənini sevdiyi qədər onun şifahi ədəbiyyatını da sevən F.Köçərlinin xalq ədəbiyyatı haqqındaki nəzəri fikirləri təsadüfdən-təsadüfə deyil, müəyyən bir sistem əsasında söylənmiş, elmi-pedaqoji fəaliyyətinin əvvəlindən axıra qədər davam etmişdir. Prof. P.Əsfəndiyevin qeyd etdiyi kimi, «F.Köçərlinin folklor haqqındaki nəzəri müddəələri o dövrün ictimai-siyasi həyatından doğmuşdur. Bunlar ədəbiyyatın xəlqiliyi, ideallığı, realizmi, ədəbi əsərlərin dili və dövrün bir sıra ən aktual məsələləri ilə bağlı idi» (1, 56).

Ədəbiyyatı yazılı (qələmi) və şifahi (ədəbiyyati-lisani, əfvahı, yaxul el ədəbiyyatı) qisimlərinə bölgən F.Köçərli də xalq ədəbiyyatının toplanmasını vacib sayırdı. Onu dövrünün bir çox ədiblərdən fərqləndirən əsas xüsusiyyəti bu idi ki, F.Köçərli yazılı ədəbiyyatı da şifahi ədəbiyyat kimi toplayır və nəşr etdirirdi. Xalqa və millətə can yanğısı ilə yanın F.Köçərli xalq ədəbiyyatı əsərlərinin toplanması vacibliyindən bəhs edərək yazırı: «Keçmişdə şan və şöhrət (quvvət) sahibi olan türk milləti öz millətinə, ayin və adətinə aid yaratdığı qisim-qisim nağıl və hekayələr, gözəl mənzumə və bayatılar, hikmətamız məsəllər (atalar sözü), nazik mənəni müəmmə və tapmacalar, balalar qəlbə açan düzgülər və yanılmacılar, heyvanat qisminə məxsus «sayaçı sözlər» mürur əyyam ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır» (2, 1-2).

Xalq ədəbiyyatını xalqın sərmayəsi adlandıran F.Köçərli folklorun gənc nəslin təlim-tərbiyəsi üçün əhəmiyyətini ön plana çəkərək yazır: «O millət ki, öz-tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qisim əsərləri kamal şövq və diqqətlə cəm edib ziqiyət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır» (2, 2). Dövrünün qabaqcıl ziyalılarının diqqətini bu işə cəlb etmək istəyən F.Köçərli folklorun toplanma işinə laqeyd, etinasız yanaşanların xatirinə salaraq deyirdi: «Amma biz onların (folklor nümunələrinin – M.M.) qədrini bilmirik və itib-batmağına əsla etina etmirik» (2, 2).

Görkəmli ədib xalq ədəbiyyatının toplanması istiqamətində qonşuların bizi dən daha irəli getdiyini göstərir və Azərbaycanda toplama işinin ləng aparılmasının başqa fəsadlarla nəticələndiyini açıb göstərirdi: «Bu barədə qonşularımız daha irəli gediblər. Türk millətinin əsrlərə yaradıb vücudə gətirdiyi nağıl və hekayələri və xoşlarına gəldiyi məsəlləri özlərinə məxsus edib

\* filologiya üzrə fəlsəfə doktoru, dosent

«erməni naql və məsəlləri» adı ilə başqalarına elan edirlər. Amma biz onların qədrini bilmirik və itibat-mağnaşa əsla etmərik, hər işdə qəflətdə qəfil olduğumuz kimi bu məsələlər dəxi böyük sohv və qəflətimiz zahir olur» (2, 2).

Görlündüyü kimi, F.Köçərlini daha çox narahat edən Azərbaycan xalqının yaratdığı nümunələrin ermənilər tərəfindən manimsanılması və o örnəkləri öz adalarına çıxmazı idi. «Qəflətə qafis» olanda xalqın milli-mənəvi, hətta müdafiə sərvətlərinə yiyə və sahib çıxmaya onu erməniləşdirmək və ya yadlaşdırmaq, xalqın keçmişini, yaşın tarzını, milli duygusunu və düşüncələrini, milli psixologiyasını əlindən almaq, özünkünləşdirmək də asan olur. O yaxşı bilirdi ki, hər bir millatın milli mənəvi dayarlarından böyük sərvəti yoxdur (3, 239).

Deməli, ermənilərin Azərbaycanın mənəvi sərvətinə və milli dayarlarını manimsayıb aqış-əskər tələn etmələri F.Köçərlini bark narahat etmişdir. O, həla 14 sentyabr 1912-ci ildə A.Şaiqə yazdıgı məktubda bildirirdi ki, «əgər bunları cəmləşdirib çapa vermassak, itib-batib gedərlər» (4, 171-172).

Firidun bay Köçərli həm yazılı – özünün dediyi kimi, qaləmi və həm də şifahi ədəbiyyatın oxşar və fərqli coğrafiyaların izah edir. Müallif qeyd edir ki, «hər iki qism ədəbiyyatın bünövrəsi və təkəyəhə sözdür ki, qüdrəti – ilahi ilə insanın ağızında xalq olunubdur və onun vasitəsi ilə insanın batını alımı (daxili – M.M.) malum və zahir olur» (5, I c., 45). Şifahi ədəbiyyatın özünəməxsus xüsusiyyətləri barədə onuq aşağıdakı fikirləri diqqəti calib edir: «... avhavi ədəbiyyatda nağıl və hekayələri tərtib edən və nağmələri düzən müəyyən bir şəxs olmayıb. Bunları yaranan və yoxdan var edən millət özü olur. Bunlar ağızlarında söylemək ilə ümumxalq arasında yayılıb intişə tapır və nəşən bə'di nəşən oğlu və oğuldun nəvəyi keçməkədə olur» (5, I c., 51).

Şifahi və yazılı ədəbiyyat arasında fərqlər toxunan F.Köçərli fikrini belə izah edir: «Qələmi ədəbiyyat issa başqa lərz ilə hüsnələr galır. Bundan hər bir nağıl və hekayin məxsusi katibi və münsişi və hər bir təsnifin öz müsənnisi və hər bir şeir və qazalın müəyyən şairi vardır» (5, I c., 51).

Xalq ədəbiyyatının mənşəyindən bəhs edən F.Köçərli haqlı olaraq göstərir ki, folklor ilə yarandıqdan və zanginlaşdırıldıqdan sonra yaranır və formalasır: «...Hər bir millatın danışıq dil onun hal və şənini, ümuri-məaşda daracəyi-miknat və qüvvətinə şərh və bəyan eləyir. Millatın dolanacağı genişləndikcə, zorlu təhsil olunduqca, sərvət və dövləti, şan və şövkəti artıqca, onun dili daxi haman qarar üzrə tərəqqi və vüsat tapır və bir möqama çatır ki, millət bir növ fikir və xayalatını, bir qism hissəyyat və təsəvvüratını, ətrafında görüb eşitdiyini, müşahidə qıldıqda əlamət və ahvalatı və axlaq və atvan dair çox nazik mənəvələri şərh və bəyan etməyə qadir olur. Bu halda millət başlayır qism-qism nağıl və hekayələr düzəymə və sinənədən sözler və mahnırlar (nağmələr) toxumağı» (5, I c., 48). O, həmçinin folkloru cəmiyyətdə insanların tərbiyəsi, ayılması, savadlanması üçün mühlüm vəsaitlərdən hesab edirdi (1, 59).

Xalq ədəbiyyatının epik və lirik növünün müxtəlif janrları barədə bu qabaqcıl ziyalimizin dayarı nəzəri fikirləri vardır. Xalq ədəbiyyatının nağıl

janrına toxunan müəllif nağılların ideya, bədii və sənətkarlıq xüsusiyyətlərini, onun məzmun və mahiyyətini düzgün qiymətləndirir: «Nağıllarda həqiqi-hal ilə xayalat aləmi, doğru ilə yalan, mümkin ilə qeyri-mümkin ilə bir məharət ilə bir-birincən coşlaşır ki, aqlı-insan heyratdə qalır. Sinqəd toxunan nəğmələrdə özüne arız olan qom və qüssəni və yainki şadlıq və farahı və filcümələ onun qalbini ləbələb edən növbənöv hissələri uca avaz ilə oxuyub, öz dəruni halotini və batını aləmini cümləyə iżhar edir və bir minval sinasını anduḥ və mələldən xilas edib, qəm ilə şadlıqına qeyrili və şərlik eləyir» (5, Ic., 48). Nağıl qəhrəmanlarının obrazında xalqın haqq, adət arzularının tacəssümünlənə görən adıb bu qəhrəmanların apardığı mübarizənin mahiyyətini və xeyrin şər üzərindəki qəbəsbəni bəslə tasvir edir: «Nağıllarımızda sahəzadə Malik Məhəmməd və ya Malik Əhməd haqq və doğru yolunda çalışıb, candan və başdan keçir. İntihəsiz bir bayanatdan, otsuz-ələfsiz sahralardan qatı-monazıl edib, darin dərələrdən adılyab, uca dağlardan və sərt qayalardan aşib, qalın və qarənlıq meşələrdən keçib, qisim-qisim bəla və müsəbatlərə dükər olur. Gah aq div və gah ejadalarla ilə cong-i-cidal edib, axırdı onları teləf edir. Belə ki, haqq batılı, doğru yalanla qalib galır və nağılların çoxu şadlıq ilə qurtarır» (5, I c., 49).

F.Köçərli nağılların təsnifi məsələsinə də toxunur və heyvanlarla bağlı nağılların insan xarakterinə uyğun şəkildə yaradıldığını göstərir: «Heyvanat qisimina göldükde, onlardan hər birisi bizim nağıllardır insana mənşə oları bir xasiyyəti göstərir. Məsələn: çöl heyvanlarından aslan – rəşadat və mərdanlılığı, aya – qanızlığı, qurd – axmaqlığı, tülkü – hıyləgərlili, doşşan – qorxaqlığı, maral – gözəlliyyi və habəla. Ev heyvanlarına göldükde, bunların da hər birisinə məxsus öz sıfırları vardır: at – etibar, it – vəfan, eçşək – haməqatı, dəvə – ssəfəhatı, öküz – inadılıq, inak – inayati, qoç – iğidiyi, keçi – hıylabəzliyi, qoyun – bərkəti, quzu – yazuqlığı, pişik – etibarsızlığı» göstərir (5, I c., 49-50).

F.Köçərli nağıllarımızın sonunda rəsi galınan sonluq formulunda da münasibatlı bildirir: «Yar eşqində böyük zəhmat və məşəqqətlər çəkən şahzadəyə qırıq gün, qırıq gecə toyu olunur və nağıl sələyən nağılının gülüş üzü ilə qurtarib deyir: «O yedi, yera keçdi, siz də yeyin, dövrə keçin» (5, I c., 49). Sonluq formularında nağılın asası ideyası, tasvir edilən hadisələr, xeyir və şər qüvvələrə qarşı nağılıçının münasibəti əks olunur. Sonluq formuları məzmununa görə əksar nağıllarımızda oxşar olsa da, leksikasına ifadəsinə görə rəngarəngdir. Nağılın sonluq formuluğunun əhamiyyətinə galine, birincisi, final formularının köməyi ilə shəhəri başa çatdırır. İkinci, final formuları dinləyiciləri nağıl alməindən real aləmə gətirmək məqsədi daşıyır. Sonluq formularında qəhrəmanın xoşbəxt hayatı qeyd edilməklə yanaşı, dinləyicilərə də xoşbəxt hayatı, uzun ömür arzulanır.

F.Köçərlinin bu janr haqqındaki nəzəri fikirləri onun nağıllarımızı döründən üyrəndiyini və hortərsi təhlil etdiyini göstərir.

Görkəmlə adıb atalar sözü və məsəllerin məqsədi və məzmun xüsusiyyətləri barədə də dəyərləri fikirlər söyləmişdir. Atalar sözü və məsəllerin

yaranmasını düz izah edən müəllif yazırıdı: «Türk dilində nüçə min hikmətəmiz məsəllər var ki, tamamı təcrübə üzü ilə (yolu ilə) deyilibdir» (5, I c., 49). Müəllif belə bir fikri vürgüləyir ki, atalar sözləri xalqın təcrübəsi, sınağı və ömrü boyu müşahidə etdiyi hadisələrin nəticəsidir: «...Millət həddən ziyadə məsəllər, hikmətəmiz sözlər, tapmacalar icad edibdir ki, bunların qazisilə öz biliyi, təcrübəsinə, hikmətinə izhar edir» (5, I c., 48). Folklorşunas alım belə bir nəticəyə gelir ki, atalar sözünün asas qayalarından biri az sözə yığcam şəkildə böyük fikirləri, dərin mənaları ifadə etməkdir. F.Köçərli xalqın hansı hadisə ilə olşaqlardan yaradığı atalar sözü və məsəlləri necə işlətdiyini göstərmək üçün bir sira nümunələr verir: «...Məsələn, atalar təcrübə ilə yaqın ediblər ki, kişi hər nə iş tutsa, yaxşı ya yaman, axırdı onun nəticəsini görəcəkdir. Ona görə deyiblər: «Hər nə doğrarsan aşına, o çıxar qaşığına» və yainki «hər nə əkərsən, onu biçərsən». Hər bir işdə sabr lazımlılığını təcrübə edib deyibirdir:

Səbr ilə halva bisər, ey qora, səndən,  
Bəsləşən, atlas olar tut yarpağından.

(5, I c., 49)

Görkəmləi alım atalar sözlərinin həm nəzəm, həm də nəşrlə yazıldıqlını göstərir. F.Köçərli Azərbaycan qadınlarının ağır həyatından, hüquqszılığundan danişarkən aşağıdakı atalar sözü və məsəllərdən nümunələr verir:

Qız idim, sultan idim,  
Nişanlandım xan oldum,  
Gelin oldum, qul oldum,  
Ayaqlara çul oldum.

(6, 222)

Qeyd etmək istərdik ki, həmin atalar sözünün E.Sultanov tərəfindən yazuşa alınmış variantında «galin oldum» ifadəsi «əra getdim» ifadəsi ilə əvəzlənmişdir (1, 44).

Həmin məsəldən F.Köçərli belə bir nəticəyə gelir ki, «...müsəlman arvadı ömründə beş-on il xoşbəxtlik və ağ gün görürə, o da qızlıq əyyamindadır. Ona nişan taxıländə bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki galin olur, qul olur və get-geda hörmət və izzatını bilmərrə itirib ayaq altına düşən çul və palaz mərtəbəsinə tənəzzül edir» (6, 222). Müəllif arvadın dilindən deyilən başqa bir məsələ mibraciət etməklə həmin dövrədə qul və kəniz halında ömürlerini başa vuran Azərbaycan qadınlarının yaşayışı, ailə və cəmiyyətdəki rolu və hüquq haqqında atrafı məlumat verir:

Qız idim, geydirildilər iibrü-vəfa köynəyini,  
Nişanlandım, geydirildilər zövqü-səfa köynəyini,  
Gelin oldum, geydirildilər cabrū-cafa köynəyini. (6, 223)

F.Köçərli «Həqiqi gözəllik və hərəkətsiz nisfimiz» məqalasında göstərir ki, «...müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır. Bu ağ gün də müsəlman qızlarının çox tez əra verilməyi nazərə alınsa, on dörd-on beş ildən ziyadə çəkmir. Ondan sonra biçərə arvad analıq halına yetişir, ölmə kimi synindən «cabrū-cafa» köynəyini çıxartırıv və sahibinin sərt-vüced rəstərindən vaxtsız qocalır, qönçə ikən açılmamış solur, telaf olur» (6, 223).

Görkəmləi ədib atalar sözü və məsəllərin daşıdığı leksik-semantik mənənəni da

Taziya tut, – deyir, dovşana qaç.

Əxləq və ətvar cəhətinə övladın ata və anasına və xüsusiən, qız uşağının anasına oxşamağının təcrübə edib deyibirdir:

Qırğına bax, bezini al,  
Anasına bax, qızını al... (5, I c., 49)

F.Köçərli bildirir ki, atalar sözü həqiqi, real hadisələrin, mösət tarzinin xalqın dilində bədii ifadəsidir (7, 151). O, «Köçərlilərin övzə və shvalı» məqalasında bu haqqda yazır: «Atalar sözüna gəldikdə, qoyundan hasil olan xeyir və bərəkətə dair çox timsallar var. Nəcə ki deyiləldir: : «Qoyunun oldu əlli, adın oldu bollı». Adı «bollı olmaq», yəni el və oba içində dövlət sarıdan şöhrət təbib, dilliordu adı söylənmək deməkdir. «Qoyunun oldu yüz, gır içində üz». Yəni yüz qoyundan o qadər barəkat yetişir ki, onun içine girib üzənək olar» (6, 230).

Fikrimizcə, F.Köçərlilərin atalar sözü və məsəllərinin məqsədi, qayası, məzmun xüsusiyətləri və s. barədə iştiraklı sürdüyü nəzəri müləhizələri indi də öz elmi dayar və əhəmiyyətinə itirməmişdir.

Şifahi ədəbiyyatımızda xalq dilinin mücəssəməsi hesab edən F.Köçərli ana dili, milli dil məsələlərindən danışarkan xalq ədəbiyyatının dilin asası olmuş və fikrini folklor nümunələrinən misal göstərməklə əsaslandırmışdır.

Sovetləşmənin ilk aylarında əksinqləbilə əsaliyyətdə ittiham olunaraq qatlı yetirilər və Azərbaycan ədəbiyyatının görkəmlə simaları içərisində ilk represiya qurbanı olan F.Köçərlilərin qabaqcıl ziyanlılarımızdan yegən arzu və təvəqqesi milli mənəvi dəyərlərimizi toplamaq, xalqın yaratdığı sarvətlərə laqeyd olmamaya və onların qədrini bilmək olmuşdur.

### Ədəbiyyat

1. Əsfandiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: «Elm və təhsil», 2012, 600 s.

2. Köçərli F. Balalara hədiyyə / Milli nağlı, həkayə, məsəl, tapmaca, bilməcə və növbənəvər mənzumələr məcmuəsi/. Bakı: «Kaspia» mətbəəsi, 1912.

3. Qasımov C. Azərbaycan folklorşunaslığı və sovet totalitarizmi. Bakı: «Nurlan», 2011, 599 s.
4. Talibzadə K. F. Köçərlinin A.Şaiqə məktubları. «Azərbaycan» jurnalı, 1967, № 6, s. 167-174.
5. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. I cild. Bakı: «AVRASIYA PRESS», 2005, 560 S.
6. Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 341 s.
7. Əfəndiyev P. Azərbaycan folklorşunaslığının tarixi. Bakı: ADPU, 2006, 475 s.